



[Gnah etmmk tvb etmkdn daha asandır](#)

.Pakl qorumaq, irkab tmizlmkdn qat-qat rahatdr

Arannews-Gnah v irkin xlaqdan kinib, ruhi salaml qorumaq, ntrbiyd n asan yoldur. Gnaha batmam qlb z nurunu saxlayr. nsn gzl ilr vadar edn amillrdn biri d bu nurdur. N qdr ki, qlb zlmt kmyib, eytan n yol baldr. Gnaha adt etmmi insan n gnahdan kinmk daha asandır.

.stniln bir sbb zndn hr hans bir gnahdan uzaq olmu insan bu pakl qnimt bilib qorumaldr

Gnaha yol vern insan qlbinin qapsn eytana amdr. eytan qlb daxil olduqdan sonra gnah trk etmk olduqca tindir. eytan v nfsi-mmar bir-iki df gnaha batma insana hmiyytsiz gstrmy alr. z xobxtliyin bigan olmayan insan anlamaldr ki, bir df gnaha batmaqla qlbindki pakl .itirckdir

Hzrt li () buyurur: «He bir pis i v sz yol verm»; «N qdr ki, nfsi-mmar gclnmyib ona qlb al. Hr gnahnla gclnn nfs sni istdiyi trf kck, sn is ona mqavimt gstr bilmycks»; «Gnaha adt ial bir dmndir»; «Nfsi-mmaryl dmnl vuruduun kimi vuru»; «Gnah etmmk tvb etmkdn daha .«asandır

Cmiyytd yolxucu xstliklrin qarasn almaq n profilaktik tdbirlr grlr. nki bu xstliklr bir nfr yoluxduqdan sonra onlarn qarasn almaq tin olur. Pakl qorumaq, irkab tmizlmkdn qat-qat .rahatdr